

Kamillik zirvəsinə ucalmış qadın

Aida İmanquliyevanın hayatı və yaradıcılığı hər bir azərbaycanlı üçün mənəviyyat, kamillik və müdriklik örnəyidir

Azərbaycan xalqı Şərqiñ ədəbi fikir tarixinə çox sayıda görkəmli siyamalar bəxş edib. Bu gün xüsusi də Azərbaycan elminin, ədəbiyyatını zənginləşdirən qadınlarımızın adlarını hamımız qürurla çəkirk. Sənətindən, peşəsindən asılı olmayaraq xatirelərdə daim yaşanan bu insanların xatırlamaq qururverici hissdir. Çünkü onların timsalında məğrur, istedadlı, intellektual, parlaq ziyanıların hayatı və yaradıcılığı ilə yaxından tanış oluruz. Görkəmli alim, tanınmış şərqşünas, eyni zamanda tərcüməçi, müəllim kimi də fəaliyyət göstərmiş Aida xanım İmanquliyeva məhz belə əvəzolunmaz insanlardan idi.

1939-cu ilin 10 oktyabr tarixində dünyaya göz açmış bu ziyan qadın öz ailəsinin sevimlisine çevrilmişdi. Bakıda orta məktəbi qızıl meydalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərab şöbəsində təhsil almış Aida xanım genç yaşlarından ədəbiyyati çox sevdiyi bürüze vermişdi. Bu səbəbdən də təhsilini daha da gücləndirmək və derin biliklərə yiyələnmək üçün o, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərab filologiyası üzrə aspiranturanı bitirmişdir. İxtisasını mükəmməl bilən Aida xanım hər kəsin diqqətini çəkirdi. Bir çox görkəmli şəxsler onuna çalışmaq üçün təkliflərini irəli süründürdü. Müxtəlif illerdə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərqi Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərab filologiyası şöbəsinin müdürü, elmi işlər üzrə direktor müvəkkili, elə həmin institutda direktor vezifəsinə kimi yüksəlmüşdi.

Aida xanım ilk müsəlman şərqşünas alim qadın kimi bütün Şərqiñ dünyasında tanınmışdır. Bir vətənpərvər ziyan xanım olaraq onun qəleme aldığı hər bir əsər, apardığı elmi araşdırımlar müellifinin böyük söz sahibi və kamışxiyyət olduğunu bir daha təsdiq edir. Həm Şərqşünaslıq İnstitutuna rehbərlik etdiyi dövrde, eləcə də Asiya və Afrika xarici ölkə ədəbiyyatları ixtisası üzrə müdafiə şurasının sədri olduğu vaxtlarda Aida xanım İmanquliyevanın çoxlu kitab və monoqrafiyası, tərcümə və elmi məqalelər topluslu neşr olunmuşdur. Bu yorulmaz alim ərab-Azərbaycan ədəbi-mədəni elaqəlerinin inkişafında böyük xidmət göstərmiş, Şərqə tükənməz sevgi və marağını sübut etmişdir.

Aida xanımın işi olduqca çətin idi. Çünkü həmin dövrə ərab ədəbiyyatı yeni-yeni tədqiq olunmağa başlanıldı və bu barədə ədəbiyyatı azlıq teşkil edirdi. Bu da çox böyük zəhmət tələb edirdi. Amma Aida xanım bu çətinliklərdən qorxmadi, problemlərə sine gerib öz tədqiqatları ile diqqəti öz üzərinə çəkməyi bacardı. O, Azərbaycan şərqşünaslığı tarixinde ilk qadın alimlərdən biri, bu sahədə doktorluq dissertasiyası müdafiə edən birinci xanım tədqiqatçı kimi tarixe öz adını yazdırdı. Alim ərab ədəbiyyatının tədqiq olunmasında yeni uğurlu ciyərlər açmışdı. Şərqşünas alim Vasim Məmmədəlyevin təbirince desək, "Aida xanım İmanquliyeva yeni və müasir ərab ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdəndir". Onun adı dünya şöhrəti alimlərlə bir sırada çəkilməye qadırdır. Bu şərəfə layiq olduğunu daha dərindən başa düşmək üçün alimin əsərlərini geniş tədqiq etmək, təhlil etdiyi görkəmli şəxslerin əsərlərini hər bir cümləsində diqqətle yanaşmaq lazımdır. O, Şərq və Qərb mədəniyyəti ənənələrinin sintezini elmi şəkildə əsaslandırmaya çalışmışdır. Aida xanım təkcə ərab və Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda dünya şərqşünaslığını da dərindən təhlil edərək misilsiz töhfələr bəxş etmişdir.

Zərif ciyinlərinə belə ağır bir yük götürmüştə Aida xanım bütün elmi yaradıcılığı boyu yalnız öz ağıllının gücüne arxalanıb, pille-pille, addim-addim ucalmışdı. Novator alimin ister tədqiqat əsərləri, ister tərcümələri ədəbiyyat xəzinəməzin parlaq nümunələri sırasındadır. Həcmindən



asılı olmayaraq, bütün yaradıcılıq nümunələri, hətta elmi konfrans və simpoziumlardaki dərin mənali və dolğun məzmunlu çıxışları onun böyük söz ustası və təkrarolunmaz şəxsiyyət olduğunu bir daha təsdiq edirdi.

Aida xanımın elmi-nəzəri tədqiqat dairesi ümumileşdirən "Ərab filologiyası məsələləri", "Şərq filologiyası məsələləri", "Şərqiñ problemləri: tarix və müasirlilik" və onlarca digər məqale və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş olması və müxtəlifliyinin göstəricisidir. Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəlidir. Onun qəleme aldığı 3 monoqrafiya - "Mixail Nuayme və "Qələmlər birləyi", "Cübran Xəlil Cübran", "Yeni ərab ədəbiyyatının korifeyləri" və 70-dən artıq elmi məqalədə

sında təsvir edirdi. O, araşdırıb təhlil etdiyi əsərlərde qadın düşüncəsini, qadın hüquqlarını önləndirdi.

Aida xanım elmi işlərə yanaşı, pedagoji fealiyyətə de məşğul olmuşdur. O, 20 iləndən artıq müdəttədə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsində ərab ədəbiyyatından mühəzzipler oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rehbərlik etmişdir. Onun olduqca maraqlı, informasiya yüklü mühəzzipleri geniş oxucu kütüslə tərefindən hər zaman bayenilirdi, hamı onun necə mahir bir müəllim olmasına bəhs edirdi. Bütün tələbələrin sevgisini qazanmaq, onların sevgilimsevirmək bir müəllim üçün en ümde arzulardan biridir və bunu reallaşdırmaq üçün böyük zəhmət, irade və sebər teleb olunur. Aida xanım indin özündə də tələbələri tərefindən xoş xatirələrə anılır. Aida xanımın kitablarından, məqalelərindən bütün tələbələr behərelərlər. O, elmi-təşkili fealiyyətində yüksək ixtisaslı ərabşünas kadrların hazırlanmasını həmişə diqqət mərkəzində saxlamışdır. Uzun illər pedagoji fealiyyəti ilə seçilən alimə SSRİ Nazirliyin Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komisiyasının qərarı ilə "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi dərəcəsi verilmişdir.

Aida xanım İmanquliyevanın yüksək intellekti, bədii istedadı, prinsipiallığı, öz elmi baxışlarını müdafiə etmək qabiliyyəti, həbələ nəcib aurası onun böyük ərabşünas alim kimi geniş şöhrət qazanmasına kömək etmişdir. Peşəkarlığı, dünyagörüşü elm aləmində onun böyük hörmət qazanmasına gətirib çıxarmışdır. Öz davranışları, etik hərəkətləri ilə sədədinsənələrə nümunə olan Aida xanım yaddaşlarda məlahətli, ən əsası, səmimi insan kimi qalmışdır. Güclü olduğu qədər kövrək qəlbə malik olan bu nəcib xanım daim əhatəsində olan hər bir insanın problemləri ilə maraqlanır, qayğısını əsirgəmiridi. Başqalarının problemini özünkü kimi qəbul edib həlli yolunda hər cür cəfəkarlıqdan çəkinməzdii.

Qerb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı əsləubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur, araşdırılır.

Görkəmli alimin fəaliyyət istiqamətlərindən önləndirdi. Aida xanımın ərabşünaslıq tarixinə qazanmasına kömək etmişdir. Peşəkarlığı, dünyagörüşü elm aləmində onun böyük hörmət qazanmasına gətirib çıxarmışdır. Öz davranışları, etik hərəkətləri ilə sədədinsənələrə nümunə olan Aida xanım yaddaşlarda məlahətli, ən əsası, səmimi insan kimi qalmışdır. Güclü olduğu qədər kövrək qəlbə malik olan bu nəcib xanım daim əhatəsində olan hər bir insanın problemləri ilə maraqlanır, qayğısını əsirgəmiridi. Başqalarının problemini özünkü kimi qəbul edib həlli yolunda hər cür cəfəkarlıqdan çəkinməzdii.

Nəcibin problemləri ilə maraqlanır, qayğısını əsirgəmiridi. Başqalarının problemləri özünkü kimi qəbul edib həlli yolunda her cür cəfəkarlıqdan çəkinməzdii. O, həmçinin aile mütəqəddəsliyini yüksək tutan, Şərq qadınınə məxsus incə ruhu ilə ailəsinə qoruyan həyat yoldaşı, övladlarına dərin sevgi ilə bağlı olan Mehriban Ana olmuşdur.

Aida xanımın anadan olub böyüdüyü aile ocağının Azərbaycan xalqının ədəbi-mədəni fikrində sanballı yeri danılmazdır. Bu böyük insanın çoxşaxəli, zəngin ərisi təkcə onun yaradıcılığına aid olmayıb, eyni zamanda həm də ailəsinin, övladlarının varlığında yaşayır. İctimai həyatda yüksək nüfuz qazanmasına, elmi titullara yiyəlməsinə baxmayaraq, o, öz sadəliyindən də geri qalmırdı. Çünkü o, Nəsir İmanquliyev kimi tanınmış yazıçı alimin ailəsində anadan olmuş və böyükmişdi. Dostcanlılıq, səmimiyyət, yüksək əxlaqi keyfiyyətlər ona ana-

atasından miras kimi qalmışdır.

Azərbaycan jurnalistikası deyəndə Nəsir müellimin adı önləndirdi. Aida xanım da məhz atasından ilhamlanaraq onun kimi vətənə övladlarının maariflənməsi üçün ömrə sərf etmişdir.

O, ömr-gün yoldaşı, görkəmli ziyali, akademik Arif Paşayevlə birləşdə qızları Mehriban xanımı, Nərgiz xanımı öz soy-köklerinin adına, tarixinə layiq əsil vətəndaş, əsil insan kimi böyükmişdir. Övladlar da valideynləri kimi vətənpərvər, torpağına, yurduna sədəqətli, nəcib və insanpərvərdirler. Mehriban xanım Əliyevanın ölkəmizin dünyada tanınması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yolunda görüldüy işlər, etdiyi fədakarlıqlar hər zaman öz bəhrəsini verir. Heydər Əliyev Fondunda Prezidenti kimi o, həm Ulu Öndərin miras qoyduğu ənənələri yaşadır, həm də Azərbaycan mədəniyyətinin, tarixinin təbliği üçün təqdiməlatlı işlər görür. Tekce "Bakı 2015" İl Avropa Oyunlarının Teşkilat Komitesinin sədri olduğu zamanlarda bu oyunların möhtəşəm şəkildə reallaşması, ölkəmizin sevilmesi, tanınması üçün o, mühüm tədbirlər həyata keçirmişdir. Ölkəmizin Birinci xanımı, millet vəkili Mehriban xanım Əliyeva milli mədəniyyətimizin, elmimizin hamisi olmaqla, həyata keçirdiyi bir-birindən humanist layihələri ilə ölkə vətəndaşlarına, xüsusən gələcəyimiz olan uşaqlara mənəvi dəstək durur, xalqlar arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün elindən gələnədir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını ləyəqətlə təmsil edir.

Məhz nəcib eməllerinə görə Mehriban xanım Əliyeva yüksək titullu mötəbər beynəlxalq mükafatlarla, fəxri adlarla təltif olunub. YUNESKO və ISESKO-nun Xoşməramlı səfiri olan Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə Heydər Əliyev mukafatına, bu yaxınlarda Heydər Əliyev ordeninə layiq görülmüş, Fransa Respublikasının "Şərəf Legionunun Zabit" dövlət ordeni ilə təltif olunması onun fəaliyyətinə verilən layiqli qiymətlərdir.

Azərbaycan elminin və təhsilinin inkişafında önləndə rol oynayan digər övladı Nərgiz Paşayeva və xeyriyyəcilik fəaliyyəti göstərmək qadınlarımızın iştirakçılığı məsələlərinə örnəkdir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım eyni zamanda Ingiltərə-Azərbaycan Cəmiyyətinin həmsədridir və Azərbaycan da ilk müstəqil teatr olan "ÜNS" Yaradıcılıq Səhərinin yaradıcı, bədii rehbəridir. O, zəngin yaradıcılıq imkanları ilə incəsənətimizdə yeni üslub və forma axtarışlarının güclənməsinə təkan verir.

Professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olunduq, haqqında xatirələri oxuduqca qarşımızda sədə, humanist, xeyriyyəcilik fəaliyyəti göstərmək qadınlarımızın iştirakçılığı məsələlərinə örnəkdir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım eyni zamanda Ingiltərə-Azərbaycan Cəmiyyətinin həmsədridir və Azərbaycan da ilk müstəqil teatr olan "ÜNS" Yaradıcılıq Səhərinin yaradıcı, bədii rehbəridir. O, zəngin yaradıcılıq imkanları ilə incəsənətimizdə yeni üslub və forma axtarışlarının güclənməsinə təkan verir.

Professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olunduq, haqqında xatirələri oxuduqca qarşımızda sədə, humanist, xeyriyyəcilik fəaliyyəti göstərmək qadınlarımızın iştirakçılığı məsələlərinə örnəkdir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım eyni zamanda Ingiltərə-Azərbaycan Cəmiyyətinin həmsədridir və Azərbaycan da ilk müstəqil teatr olan "ÜNS" Yaradıcılıq Səhərinin yaradıcı, bədii rehbəridir. O, zəngin yaradıcılıq imkanları ilə incəsənətimizdə yeni üslub və forma axtarışlarının güclənməsinə təkan verir.

Həyət və yaradıcılığı hər bir azərbaycanlı üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Aida Nəsir qızı İmanquliyeva məhz nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Onun adı dillərdən düşmür, hər bir azərbaycanlının qəlbində kök salıb. Aida xanımın ömrü qısa olsa da, o, özündən sonra gözəl övladlar, zəngin ədəbi ərsi, daxili zənginlik və kübarlıq adlı mənəvi dünyasını irs qoyub getdi. Bu gün könlük xoşluğu ilə deməliyik ki, Aida xanımın ruhu şaddır, çünki onun nəcib eməllerini yaşadan, davam etdirən övladları, nəvələri var.

Hicran Hüseynova
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor